

## TƏMİR CAVANLARININ YETİŞDİRİLMƏ TEXNOLOGİYASI

M.H.HACIYEV, F.M.MİRZƏYEV  
AKTN Heyvandarlıq Elmi Tədqiqat İnstitutu

*Məqalədə, ördəklərin təmir cavənlərinin müxtəlif şəraitdə saxlanması və yetişdirilməsinin texnoloji prosesləri barədə hərtərflı məlumat verilir, həmçinin ördək valideyin sürüsünün düzgün komplektləşdirilməsinin yolları göstərilir. Bundan başqa məqalədə, valideyin sürüsündə damazlıq seçmə və taylaşdırmanın aparılma müddətləri dəqiqliq göstərilir. Həmçinin damazlıq sürüünün ölçüsü və strukturu barədə müfəssəl məlumat verilir.*

**Açar sözlər:** ördəkçilik, muskus ördəkləri, vəhşi ördəklər, yetişdirmə, məhsuldarlıq, piylənmə, ət çıxımı, yumurta məhsuldarlığı

**R**еспublikamızda ördəkçilik sahəsi quşçuluğun ən geridə qalmış sahəsi olmaqla, əsasən fərdi təsərrüfatlarda və ailə-kəndli fermer təsərrüfatlarında saxlanmaqdadır. Bu sahə üzrə iri təsərrüfatlar yoxdur və istehsal prosesi demək olar ki, ekstensiv şəraitdə aparılır. Əhalinin ördək ətinə olan münasibəti də birmənalı deyil. Belə ki, respublikanın bir sıra regionlarında, xüsusən də, dağlıq ərazilərdə, ördək əti daha çox istifadə olunur, digər ərazilərdə isə, xüsusən də, aran və isti iqlimə malik ərazilərdə isə daha az istifadə olunur. Bu baxımdan ördəkçiliyin sənaye əsasında inkişaf etdirilməsində çox ciddi problemlər mövcud olmaqdadır. Doğrudur respublikamızda ördəklərin bir neçə cins və populyasiyası saxlanmaqdadır, amma yuxarıda deyildiyi kimi, toyuqçuluğa nisbətən ördəkçiliyin inkişaf etdirilməsində ciddi problemlər qalmaqdadır.

Ördəklərin yaranma tarixi çox qədim zamanlara təsadüf edir. Belə ki, müasir ördək cinslərinin böyük hissəsi vəhşi ördəklərdən (*Anas platynhunchos*) yaranmışdır ki, həmin vəhşi ərdəklər hal-hazırda da Avropada, Asiyada və Şimali Amerikada geniş yayılmışlar. Onların canlı kütləsi 1.5 kq təşkil etməklə, erkəkləri çox gözəl tük örtüyünə malikdirlər, belə ki, onların başı və boyunun qabaq hissəsi yaşıł rəngə, çinədan hissəsi şabalıdı rəngdə, kürək hissəsi qonur-şabalıdı, qanadları parlaq mavi, quyruğun örtük lələkləri isə qara-yaşıl rəngdə olurlar. Bu ördəklər köçəri quşlardır.

Vəhşi ördəklər çox tez əhliləşirlər, belə ki, 3-4 ay ərzində onları əhliləşdirib ev quşuna çevirmək olur və uşub getmirlər. Yerli əhali çox vaxt bu ördəklərin yumurtalarını toplayır, ya kürt yatan quşların altına qoyur və ya inkubatora qoyaraq artırırlar. Bu quşları ev ördəkləri ilə birlikdə yetişdirirlər və onların uşub getməməsi üçün qanadlarını kəsirlər. Ev ördəklərinə nisbətən vəhşi ördəklər (bizdə onlara qaşqaldaq deyirlər) su tutumlarında olan təbii yemlərdən daha yaxşı istifadə edirlər, bu baxımdan onların əti daha uzuz başa gəlir.

**Ördəklərin bioloji xüsusiyyətləri.** Qeyd etmək lazımdır ki, ördək cinslərinin böyük bir hissəsi ördək əti istehsalı üçün yetişdirilir, amma bir sıra cinslər mövcuddur ki, onlar sırf yumurtalıq istiqamətdə yetişdirilməkdədir.

Dünyanın bir çox ölkələrində bu məqsədlə (yumurtalıq istiqamətdə) mənşəyi Çindən olan ördəklərdən istifadə olunur, həmin ördəklər yüksək boyatma enerjisini, yaxşı ətlilik keyfiyyətinə malik olmaqla, çəmdəyinin rəngi əsasən ağ olur. Pekin ördəklərinin başları uzunsov olub, alınları geniş və az miqdarda çıxıntılı olurlar. Boyunları, ətlik cinslərdə yoğun və ümumistifadəlik cinslərdə isə orta yoğunluqda olurlar. Dimdiklərinin rəngi tünd boz, yumurta vermə zamanı isə açıq rəngdə olur.

Dünyada ördək əti istehsalı yaxın vaxtlaradək, respublikamızda olduğu kimi ekstensiv üsulla həyata keçirilirdi. Ördəklər əsasən, təbii yemlərdən istifadə etmək məqsədilə, ipi su tutumlarına malik təsərrüfatlarda yetişdirilirdi ki, bununla da konsentrat yemlərə 30-35 % qənaət olunurdu. Ördək əti istehsalında ekstensiv üsuldan istifadə olunması, məgvümi xarakter daşımaqla, iqlim şəraitindən asılı olur ki, bu da ördəklərin bioloji xüsusiyyətlərindən, (tezyetişkənlik və yüksək boyatma sürəti) tam istifadə etməyə imkan vermir.

Ördəklərin intensiv üsulla yetişdirilməsi zamanı 45-50 günlük yaşında ördək balalarının canlı kütləsi 3.0-3.5 kq təşkil etməklə, həmin dövr ərzində bir sutkalıq yaşında olan canlı kütləsini 60 dəfə artırıbilirlər. Ördək balaları 1 kq canlı kütlə artımına 2.5-3.0 kq qarışqı yem məsarif edirlər.

Ördəklərdə ilk yumurtlama tsiklindən sonra tükədəyişmə baş verir və təbii halda 3-4 ay davam edir, amma bu müddəti süni yolla azaltmaq mümkünündür. Tükədəyişmə sona çatdıqdan sonra ördəklərdə ikinci tsikl yumurtlama başlayır ki, bu da 7-9 ay təşkil edir. İki yumurtlama tsikli ərzində bir yumurtalar ördəkdən 200-230 yumurta, ümumi çəkisi 270-310 kq olmqla, 130-160 ördək balası alınır.

Ördəklərin qiymətli bioloji xüsusiyyətlərindən biri odur ki, onları istənilən iqlim şəraitində yetişdirmək mümkündür. Onlar həm döşəmə şəraitində, həm də qəfəsədə saxlanma şəraitində yüksək məhsuldarlığını saxlaya bilirlər. Qeyd etmək lazımdır ki, ördəkləri intensiv üsulla yetişdirdikdə, quru yemləmə tipi tətbiq olunur, bütün texnoloji proseslərin mexanikləşdirilməsi və avtomatlaşdırılmasına imkan yaranır.

**Ana sürüünün komplektləşdirilməsi üçün təmir cavanlarının yetişdirilmə texnologiyası.** Müasir ördəkçilikdə ilboyu bərabər miqdarda ördək əti istehsal olunmasını təmin etmək üçün ana sürüünü ildə bir neçə dəfə komplektləşdirmək lazımlıdır. Bu məqsədlə ana sürüünün ölçüsü, həmcinin, təmir cavanlarının baş sayı, planlaşdırılan ət istehsalının miqdardından, quşun məhsuldarlıq göstəricisindən və müəssisənin texnoloji imkanlarından bilavasitə asılıdır. İlk mərhələdə təmir cavanlarının bəslənmə texnologiyası, ördək cüçələrinin ətlik məqsədlə yetişdirmə texnologiyasından praktik olaraq bir o qədər də fərqlənmir. Bu zaman yetişdirməyə mütləq yaxşı inkişaf etmiş, hərəkətli və sağlam cüçələr seçilir.

Yetişdirmə dövründə ilk damazlıq seçmə 7-8 həftəlik yaşında həyata keçirilir. Bu zaman quşların eksteryer göstəricilərinə, inkişafına və tüklənmənin vəziyyətinə diqqət yetirilir. Ördək cüçələrində, bu dövrde, I və II qayda çalma lələkləri yaxşı inkişaf etmiş olmalıdır. Əgər cüçələr cinsiyətinə görə ayrılıqda yetişdiriləcəklərsə, o zaman bu dövrde cinsiyətinə görə xoruz vəfərələr ayrılırlar. Cinsiyətinə görə ayrılma ya onların səsinə görə aparılır (ələ götürəndə dişi ördəklər spesifik səs çıxarırlar, erkəklər isə fisıldayırlar) və ya kloakaya baxmaq yolu ilə aparılır. Bundan başqa, sonralar erkək ördəklərin quyruğunun sonunda bir neçə lələk geriyə qatlanmış olur.

Təmir cavanlarının ikinci damazlıq seçilməsi, cavan quşların yaşlı quşlar saxlanan binaya köçürülməsi zamanı, 21-25 həftəlik yaş dövründə aparılır. Seçmə və çıxdaş zamanı, mütləq dişi və erkək ördəklərin sayının cins nisbətinə xüsusi diqqət yetirilməlidir. Bu nisbətin pekin ördəklərində 1 : 3.5-4.0, muskus ördəklərində isə 1 : 4.5-5.0 olması məsləhət görülür.

#### Cədvəl 1

Təmir cavanlarının yaşından asılı olaraq nümunəvi canlı kütləsi, qr

Cinsiyəti	Canlı kütləsi, qr							
	Quşların yaşı, həftələrlə							
	4	6	7	9	13	17	21	25
Dişilər	1400	1500	1750	1850	2350	2600	3000	3400
Erkəklər	1600	1700	1950	2100	2500	2900	3300	3700

Ana sürüünün komplektləşdirilməsi əsasən, yumurtalamaya 1.5-2.0 ay qalmış həyata keçirilməlidir. Əgər komplektləşdirmə gecikdirilsə, stress səbəbindən yumurta məhsuldarlığı aşağı düşə bilər.

Təmir cavanlarının yetişdirilməsi zamanı, xüsusi də, ilk dövrlərdə, istilik rejiminə ciddi nəzarət olunmalıdır. Cüçələr yerləşən zonalarda istilik sutkada 2 dəfə ölçülməlidir Nisbi nəmliyin 65-70 % səviyyəsində saxlanması məsləhət görülür. Gələcəkdə yaşlı ördəklərin məhsuldarlıq göstəriciliyi, təmir cavanlarının yaxşı inkişafından çox asılıdır, buna isə binada düzgün işiq rejiminin tətbiq edilməsi güclü təsir göstərir. Bir sıra tədqiqatçılar aşağıdakı işiq rejimində istifadə olunmasını məsləhət görürler. Belə ki, birinci həftədə işığın daim yanmasını, ikinci həftədə işıqlanmanın 18 saat, 3-cü həftədən 7-ci həftəyədək 10 saat səviyyəsində saxlanması, sonralar isə işıqlı günün səviyyəsinin, tədricən 8 saata endirilməsini və 180 günlük yaşınadək bu səviyyədə saxlanması məqsədə müvafiq hesab edirlər. Bu zaman işıqlanma intensivliyi 15-20 lüks arasında olmalıdır.

Təmir cavanlarının vaxtında inkişafına nail olunmasına quşların yemləndirilmə səviyyəsinin təsiri böyükdür. Müasir ördək krossları ilə, uzun müddət, canlı kütləsinin və cəmədəyin çekisinin yüksəldilməsi istiqamətində damazlıq işi həyata keçirilmişdir. Amma nəzərə almaq lazımdır ki, bununla yanaşı həm də piylənmə göstəricisi də inkişaf etmişdir, belə ki, bu əlamətlər arasında yüksək səviyyədə müsbət koorelyativ əlaqə mövcuddur ( $r=0.8-0.9$ ). Bununla yanaşı məlumdur ki, təmir cavanlarının piylənməsi ördəklərin yumurta məhsuldarlığına və erkək ördəklərin çoxalma qabiliyyətinə mənfi təsir göstərir. Bu problemin həll olunması üçün təmir cavanlarının yetişdirilməsində məhdudlaşdırılmış yemləmə tətbiq olunur. Məhdudlaşdırılmış yemləmənin bir neçə üsulu işlənib hazırlanmışdır. Bu üsulanın mahiyyəti ondan ibarətdir ki, ya quşların sutkalıq yem norması məhdudlaşdırılır və ya həftədə bir gün "aclıq" təşkil edilir, yəni yem verilmir. Təmir cavanlarının yemləndirilməsi 4-həftəlik yaşıdan başlayaraq məhdudlaşdırılır. Amma bununla yanaşı diqqət yetirmək lazımdır ki, ördək balaları inkişafdan qalmaların. Bu məqsədlə onlar mütamadi olaraq çəkilirlər və normativ göstəricilərlə müqaisə olunurlar. Yaş dövrlərindən asılı olaraq ördək balalarının nümunəvi canlı kütləsi aşağıda göstərilmişdir:

**Ana sürüünün təmiri üçün nəzərdə tutulmuş ördək**

**balaları, əsasən 9 aylıq yaşından yuxarı olan yumurtalar-ördəklərin yumurtalarından inkubasiya olunmalıdır.** Daha yaxşı olar ki, bu məqsədlə yaşlı ördəklərin yumurtaları inkubasiya olunsun. Əgər pekin ördəklərinin təmir cavanları ilk 2 ayda, cinsiyətinə görə ayrılmadan yetişdirilirsə, o zaman 180 günlük yaşında hər 1000 baş ana ördək yetişdirilməsi üçün bəslənməyə 4000 baş sutkalıq cüçələr götürülməlidir, bunların 3000 başı ana xətti və 1000 başı ata xətti təşkil etməlidir.

**Cədvəl 2**  
**Damazlıq sürüünün komplektləşdirilmə norması, min başla**

Qruplar	Baş- langıç baş sayı	Saxlanılmışdır		Çıxdış olunmuşdur		Yuxarı yaş qrupuna keçirilmişdir
		baş	%	baş	%	
1-7 həftəlikdə cəmi başsayı:	4000	3800	95.0	2540	63.5	1260
O cümlədən ana xəttindən:	3000	2850	95.0	1890	63.0	960
Dişi ördəklər	1500	1425	95.0	465	31.0	960
Erkəklər	1500	1425	95.0	1425	100.0	-
Ata xəttindən:	1000	950	95.0	650	65.0	300
Dişilər	500	475	95.0	475	100.0	-
Erkəklər	500	475	95.0	175	35.0	300
8-21 həftəlikdə cəmi baş sayı	1260	1222	97.0	122	9.7	1100
O cümlədən:						
dişilər	960	931	97.0	81	8.4	850
Erkəklər	300	291	97.0	41	13.7	250
22-28 həftəlikdə qalıq sayı	1100	1061	96.5	61	5.5	1000
O cümlədən:						
dişilər	850	820	96.5	20	2.3	800
erkəklər	250	241	96.5	41	16.4	200

Aşağıdakı cədvəldə ana sürüünün komplektləşdirilmə norması göstərilmişdir.

Əgər 2 aylıq yaşında cinsiyətinə görə ayrı (xoruz və fərələr ayrılıqda) yetişdirilmə aparılırsa, o zaman, sutkalıq yaşında, ana xəttin dişilərini və ata xəttin erkəklərini iki dəfə az götürmək lazırm gəlir. Bununla da yeni komplektləşdirilmiş sürüdə 800 baş dişi ördəklər və 200 baş erkək ördəklər saxlanılır, yəni erkək və dişilərin nisbəti 1 : 4 təşkil etməlidir. Damazlıq sürüünün bu nisbətdə komplektləşdirilməsi, gələcəkdə yüksək damazlıq yumurta istehsalı üçün yaxşı zəmin yaratmış olar.

## ƏDƏBİYYAT

1.Хабирова С., Гадиев Р. Продуктивные качества утят породы индийские бегуны и их помесей /С. Хабирова, Р. Гадиев// Птицеводство. – 2009. №10. – С. 13–14. 2. Соколов Л.А., Махонина В.Н., Коренев В.В. Мясо уток и некоторые характеристики его качества /Л.А. Соколов, Махонина Л.А., В.В. Коренев// Птица и птицепродукты. – 2006. – №6. – С. 51–52. 3. Седых Т.А. Продуктивные и мясные качества утят при различной плотности посадки и сроках выращивания: автореф. дис. канд. с.-х. наук /Т.А. Седых – Уфа, 2008 – 25 с. 4.Седых, Т.А. Влияние плотности посадки на естественную резистентность утят /Т.А. Седых, Е.А. Карюк// Роль молодых ученых в реализации национального проекта «Развитие АПК». Сборник материалов Международной научно-практической конференции. – М: ФГОУ ВПО МГАУ, 2007. – С. 306-307.5.Ройтер Я.С. Гуси и утки. Руководство по разведению и содержанию /Я.С. Ройтер// АСТ, Аквариум – Принт., 2011.– 448 с. 6. Ройтер Я.С. Селекция с-х птицы и ее будущее в России /Я.С. Ройтер// Птицеводство. – 2012 – №12. – С. 4–5

### Технология выращивания ремонтного молодняка

М.Г.Гаджыев, Ф.М.Мирзоев

В статье подробно излагаются технологические процессы проведения выращивания и содержания ремонтного молодняка уток в разных условиях, а также указываются пути укомплектования родительского стада уток. В статье указаны точные сроки проведения племенного отбора и подбора уток на родительских стадах. Подробно излагается размер и структура племенного стада.

**Ключевые слова:** утководство, мускусные утки, дикие утки, выращивание, продуктивность, ожирение, выход мяса, яичная продуктивность

Technology of growing rearing flocks

M.H.Hacıyev, F.M. Mirzoyev

The article sets out in detail the technological processes for the cultivation and maintenance of young rearing flocks of ducks in different conditions, and also indicates the ways of staffing the parental herd of ducks. The article indicates the exact dates for breeding and selection of ducks in parenting herds. The size and structure of the breeding herd are described in detail.

**Keywords:** duck breeding, muscovy ducks, wild ducks, growing, productivity, adiposity, slaughter meat, egg productivity